



■ Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və
istifadəsi söbəsinin
baş məsləhətçisi

XIX əsrin sonu-XX əsrin ev vəllərində Azərbaycanda qadın təhsili uğrunda mübarizənin geniş yayılmasında, qadın məktəblərinin yaradılması, qadın məktəblərində təlim-terbiyə işlərinin təşkil edilməsində mütərəqqi qadın pedaqoqlar - Həsən bəy Zərdabının hayat yoldaşı Həniyyə xanım Məlikova, onun qızı Qərib Sultan, Şəfiqə xanım Əfəndiyeva (Əfəndizadə), Xədicə xanım Ağazada, Ədilə xanım Şahtaxtinskaya, Səkinə xanım Axundzadə, Rəhile xanım Hacıbababəyova, Nabat xanım Nərimanova, Gövhər xanım Qaziyeva və digərlərinin böyük xidmətləri və rolü olmuşdur.

Çar mütləqiyəti ve mühafizəkar qaraguruhçu quvvələr tərəfindən onlara qarşı edilən şiddetli təzyiqlərə baxmayaraq, həmin maarifçi qadınlar azərbaycanlı qadınların savadlandırılmasına, onların arasında cəhalet ve geriliyin leğv edilməsi uğrunda fədakarcasına çalışmış, bacarıqlı və istedadlarını eşsizgəməyərək pedaqoq fealiyyətlərini davam etdirmişdilər. XX əsrde azərbaycanlı qadınlar arasında təhsil, maarif ve mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış maarifpərvər qadılardan biri də Şəfiqə xanım Əfəndiyeva (Əfəndizadə) olmuşdur.

Azərbaycanın ilk maarifperver qadınlarından biri, tanınmış maarifçi-pedaqoq, publisist-yazıcı Şəfiqə xanım Əfəndiyevanın (Əfəndizadənin) heyat və fealiyyətini eks etdirən tarixi mənbələr Azərbaycan Respublikası Dövlət Arxivisi və Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında mühafizə edilir.

Azərbaycan Respublikası Dövlət Tərrix Arxivinin 389 №li "Bakı şəhər idarəesi" fondunda görkəmli pedaqoq, rus-tatar məktəbinin ilk müəllimlərindən biri Şəfi-qə xanım Əfəndiyevanın 13.X. 1909 - 28.II.1920-ci illərə dair şəxsi işi saxlanılır. Onun şəxsi işindəki məlumatlara və digər mənbələrə əsaslanaraq qeyd edirik ki, tənmiş pedaqoq, maarif xadimi, publisist, yazıçı Şəfiqə xanım Əfəndiyeva (Əfəndizadə) 1883-cü il martın 19-da Gürcüstanın tarixən türklerin yaşadığı Cavahtiyə bölgəsində (Ahiska), Axalsıx rayonunun Azqur kəndində Hafız Məmmədemin əfəndinin ailəsində dünyaya gəlmışdır.

Şəfiqə xanının atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyan müellimlərindən biri sayılırdı. O, övladlarının təhsili ilə şəxsən özü məşğul olmuşdur. Onun qız övladları Şəfiqə və Səidə ilk təhsillərini atalarından almışdır.

1900-cu il dekabrın 11-də Zaqafqaziya Müselmanları Ruhani İdaresi tərəfindən Şəfiqə xanım Əfəndizadəyə türk (Azerbaycan) dili və şəriət müəlliməsi at-testatı verilmişdir. O, həmçinin Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai qadın məktəbində türk (Azerbaycan) dili və şəriət müəlliməsi və siqəsine yiyələnmışdır. Şəfiqə xanım Əfəndizade Bakı şəhərində 1900-cu il, Bakı şəhər məktəblərində isə 1909-cu il-dən etibarən müəllimlik fəaliyyətinə başlamışdır. O, 1909-cu il oktyabrın 10-də şəhər məktəblərində ştatda olan müəlli-mə vəzifəsinə təsdiq edilmişdir.

Şəfiq xanım Əfəndizadə 1901-ci il noyabrın 20-dən etibarən Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq H.Z.Tağıyevin müsəlman qızlar üçün Bakı şəhərində açdığı məktəbdə Azərbaycan dil fənnindən dərs deməyə başlamışdır. Şəfiq xanım həmin məktəbdə 1901-ci il noyabr 20-dən 1 sentyabr 1907-ci il qədər Azərbaycan dilindən dərs demiş, sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq xidmeti tərk etmişdir.

H.Z Tağıyevin müsəlman qızlar üçün açdığı məktəbin ilk müəllimlərindən biri olan Şəfiqə xanım Əfəndiyeva yenidən xidmətə qayıtmış istədiyi barədə 1909-

ci il oktyabrin 13-də Bakı şəhər Dumasi nezdindəki Məktəb Komissiyasının sədri-nə yazdığı erizəsində qeyd edirdi: "Mən yeddi il ərzində Aleksandriyski müselman qadın məktəbinde dərs demiş, sonra isə ailə vəziyyətimlə əlaqədar olaraq xidməti tərk etmişəm. Mənə tatar (Azərbaycan) dilini tədris etmək hüququnu veren Tiflis müsəlman ruhani idarəsi və Bakı Aleksandrovski kişi gimnaziyası tərfindən verilmiş sənədler sizə həvələ edilmiş komissiyanın dəftərxanasındadır. Hazırda xidmətə daxil olmaq istəyirəm və yeni vakansiyanın açıldığı bildiyim üçün sizdən xahiş edirəm ki, məni yenidən açılan yerlərdən birinə tatar dili müəllimi vəzifəsinə tevin edəsiniz".

Bakı şəhər Duması nəzdindəki məktəb komissiyası tərefindən Bakı quberniyası və Dağıstan vilayəti üzrə xalq məktəbləri direktoruna göndərilmiş 27 oktyabr 1909-cu il tarixli 1409 № lı məktubda yenidən açılan I rus-tatar qadın məktəbində işləmək üçün: 1) müdir vəzifəsinə 1872-ci ildə Tiflis Müqəddəs Nina məktəbinin bitmiş Hənifə xanım Məlikova; 2) tatar dili müəlliməsi vəzifəsinə tatar dil müəlliməsi rütbəsinə malik Əsliyə Sultan xanım Əfəndiyeva; 3) şəriət müəlliməsi vəzifəsinə Bakı Aleksandriyski qadın məktəbinin keçmiş şəriət müəlliməsi Səkinə xanım Axundovanın seçildiyi haqqında məlumat qeyd edilmişdi. Məsələ ilə bağlı her hansı bir etirazın olub-olmadığı

hiş edirəm ki, məni I rus-tatar qadın məktəbindən II rus-tatar qadın məktəbindən vakansıya yeri olan tatar (Azərbaycan) dilini müəlliməsi yerinə keçirəsiniz. Mən bacının yanında, onun II məktəbin yanında yerleşən evində yaşamalıyım. Çünkü buradan I məktəbə gəlməyim mənmin üçün çox böyük çətinliklər töredəcəkdir. Bunda savayı, bildirirəm ki, mən kiçik oğlumu programmaziyara qoymuşam, usağın məktəbin yerləşdiyi rayondan programma ziyyəye gəlməsi də heç mümkün olmayıcaqdır".

Baki şəhər II rus-tatar qadın məktəbinin müdürü Sara xanım Nəcəf bəy qızı Vəzirova 1911-ci il sentyabrın 22-də Bakı şəhər idarəsi məktəb komissiyasının sədrinə ünvanladığı 29 Nəli məktubda bildirirdi ki, Baki quberniyasının II rayon üzrə xalq məktəbləri inspektoru S.M.Qəriyev İ rus-tatar qadın məktəbinin mülliəti mesi Şəfiqə xanım Əfendiyyevaya 1911-ci il sentyabrın 20-dən etibarən ona etibar edilmiş II rus-tatar qadın məktəbine tata dili mülliəmisi vəzifəsinə keçirildiyi barə

Şəfiq xanım Əfəndiyeva Bakı şəhəridə başçısı Rayevskinin 18 oktyabr 1911-ci il tarixli 499 Nöli əmrinə əsasən 1911-ci il oktyabrın 1-dən etibarən I russatər qadın məktəbindən II rus-tatar qadın məktəbine tatar (Azərbaycan) dili müəlliməsi vəzifesine keçirilmişdir.

Azərbaycanda milli ziyalı qadın təbə

tində idi. Çörəyin girvənkəsi çox baha idi. Biz avqustun 26-dək Bakıda olduğum, sonrakı belə bahaçılığı dözə bilmeyərək qayıtlarla bağlara yollandıq, on bir gün bağlaşdı qaldıqdan sonra buradan piyada Pusztai stansiyasına gəlib çatdıq. Buradan da dəmir yolu vasitəsilə bir həftədən sonra doğma Axalsix qəzasının Azqur kəndindən gəlib çatdıq. Burada mənim ərim- ticar məktəbinin müəllimi vəba xəstəliyində dünyasını dəyişdi. Azqurda 2 ay qaldıqdan sonra orada başlanan iğtişaşlara görə Konstantinopola çıxıb getdik, buradakı isə mənim gənc müəllimə bacım- Səid xanım vəfat etdi. Həyatda yaşamaq üçün vəsaitlər artıq tükənmüşdür. Borc pulunu türmək üçün xeyirxah insanlara müraciət etməli oldum və biz yenidən Bakıya çıxmazdık.

Sənab sədr, hazırda mənim çıxılma vəziyyətimi nəzərə alaraq mənə edə biləcəyiniz köməyinizi - şəhər məktəblərinin birində vakant müəllim yerini məndə əsirgəməməyinizi, boş vakant yeri yoxdur, mənə məktəblərdə müvəqqət məşğələrlərin və yay aylarına görə məvcud cib almaq hüququnun verilmesi bərabər məktəb komissiyasına erize ilə müraciət etməyinizi sizdən xahiş edirəm". Əlavə olaraq qeyd edirik ki, dərslərə gəle bilmədikləri üçün Bakı şəhər idarəsi başçısının 23 fevral 1919-cu il tarixli 450 Nömrəli iqtisadi qadın türk məktəbinin müəllimləri A.M. sabayıva, Şəfiqə xanım Əfəndiyevə

ilk maarifpørvørlærdən biri

Şəfiqə xanım Əfəndizadənin pedaqoji fəaliyyəti haqqında bəzi qeydlər

barədə komissiyyaya məlumatın təqdim edilməsi xalq məktəbləri direktorundan xahiş edilirdi. Həmin məktubda həmçinin bildirilirdi ki, Zaqafqaziya Sünni Ruhani idarəsi tərafından Əfəndiyevaya verilmiş onun doğumu haqqında 1499 Neli şəhədnaməyə tatar dili müəlliməsi vəzifəsinə layiq görüldüyü haqqında 2245 Neli at-testat da əlavə edilir, Melikovanın sənədləri isə onun izahatına görə sizin dəftər-xanaxadadır.”

Bəzi tarixi sənədlərdə Şəfiqə xanım
Əfəndiyevanın adı Şəfiqə xanım kimi de-
yil, Əsliyə Sultan xanım Əfəndiyeva kimi
qeyd edilmişdi. Yuxarıda qeyd olunan
məktubdakı məlumat bunu bir daha təs-
diq edir. Məsələyə aydınlıq gətirmək və
mümkün anlaşılmazlıq hallarının qarşısını
almaq məqsədilə Şəfiqə xanım Bakı
məktəb komissiyasının sədrinə ünvanla-
diği ərizədə qeyd edirdi: "Məlum edirim
ki, mənim adım sənədlərdə Şəfiqə xanım
deyil, Əsliyə Sultan xanım kimi qeyd
olunmuşdur. Bunu mümkün anlaşılmazlı-
ğın qarşısını almaq məqsədi ilə bildirir-
əm".

1909-cu il oktyabrın 31-də Bakı quberniyası ve Dağıstan vilayeti üzrə xalq məktəbləri direktoru A.Txorjevskinin Bakı şəhər Duması nəzdindəki məktəb komisiyasının sədrinə ünvanlaşdırığı 1844 Növbə məktubda xanım Melikova, Əfəndiyeva və Axundovanın yeni açılan rus-tatar qadın məktəbinde müəllimlək etməsinə icazə verildiyi haqqında məlumat qeyd edilirdi. Lakin bununla yanaşı, bildirilirdi ki, xanım Melikovanın sənədləri dəftərxanada yoxdur.

Şəfiqə xanım Əfəndiyeva I rus-tatar qadın ibtidai məktəbinde 53 şagirddən ibarət 2,3,4-cü siniflərdə həftədə 22 dərs olaraq tatar (Azerbaycan) dilini tədris etmişdir. Onun illik maaşı 900 rubl təşkil edirdi. Şəfiqə xanım Əfəndiyeva evli olmuş, 5 nəfərdən ibarət ailəsi və yaxın qohumları ile birlikdə kirayədə yaşamışdır. Ş.Əfəndiyeva aldığı maaşından köməklə məqsədilə hər ay 30 rubl anasına göndərmisdir.

Tatar qadın məktəbinin müəlliməsi Şəfiqə xanım Əfəndiyeva 1911-ci il sentyabrın 16-da Bakı şəhər idarəsinin məktəb komissiyasının sədrinə erize ilə müraciet edərək onu I rus-tatar qadın məktəbindən II rus-tatar qadın məktəbini, oradakı vakanisiyada olan tatar (Azerbaycan) dili mülliəməsi yerinə keçirilməsini xahiş etmişdir. Şəfiqə xanım bunun səbəbini arızasında belə izah edirdi: "Acızana xanım

qəsinin yaranmasında, maarifçilik tarixi mizdə, dünyəvi qadın təhsilinin inkişafında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin xüsusi xidmətləri olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonrakı dövrlərdə, xüsusiyyətli məstəqillik illərində millətimizin mədən terəqqisində, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. Qeyd edək ki, keçmiş Rusiya imperiyasında müsəlman qızlar üçün ilk defə olaraq Bakda H.Z.Tağıyev tərəfindən açılmış məktəbin fealiyyəti daşnak-bolşevik dəstələri tərəfindən 1918-ci ilin martında azərbaycanlılara qarşı töredilmiş Bakı qırğını zamanı dayandırılmışdır. Cumhuriyyət dövründə də bu məktəbi bərpə etmək mümkün olmadı. Tarixi sənədlər təsdiq

Gövhər xanım Qaziyeva, Xədicə xanı
Terequlova, Safura Sayranova 1 ser
yabr 1918-ci il tarixdən etibarən işda
azad edilmişdilər.

azad edilmişdirler. Baki şəhər idarəsi məktəb şöbəsi tərfindən 1920-ci ilin fevralında Şəfiq xanım Əfəndiyevanın adına verilmiş 27 Nəli vəsiqədə onun şəhər mekteblərində göstərdiyi pedaqoji fealiyyətə yüksək qızıl met verilmişdir. Vəsiqədə qeyd edilirdi: "Ş.X. Əfəndiyeva həqiqətən də 1909-cu ilin noyabrın 1-dən 1918-ci il sentyabrın 1-dək 2-ci Türk məktəbində müəllimə və zifəsində şəhər xidmetində olmuşdur. Şəfiq xanım şəhər mekteblərindəki pedaqoji fealiyyət müddətində vəzifəsinə vicedanla yanaşmış, pedaqoji işə böyük maraq göstermiş və sınıfı dərsləri müəffəqiyetlə kecmisdir."

Əlavə olaraq qeyd edirik ki, Şəfiq xanım Əfəndizadə 1906-ci ilde Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur. O, həmçinin 1917-ci ilde keçirilmiş Zaqafqaziya müsəlmanlarının qurultayında iştirak etmişdir. O, həm qurultayda söyleniyi nitqində Şərq qadılarının hüquqsuzluğundan bəhs edərək yeni məktəblərin, teatrların açılmasını taleb etmişdir. Şəfiq xanım 1920-ci ilədən sonra dövrlərdə dəfələrlə Qafqazda, Zaqafqaziyada, Moskvada keçirilmiş qadılar konfransında və qurultaylarda nümayəndə kimi iştirak etmişdir.

şəhərini işlətmişdir. Qeyd edirik ki, Şəfiqə xanım Hafiz Mehəmmədəmin qızı Əfəndizadə həm də Azərbaycanın ilk yazıçı-publisist qızıdır. Şəfiqə Əfəndizadə publisist kimi fealiyyətinə ilk dəfə 1903-cü ildə "Şərqi-Rus" qəzetiində başlamış, sonralar isə "Dəbistan", "Mətbət", "Füqara füyüzati", "Dirilik" jurnalı və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etdi. Lakin təriyə mövzusuna həsr edilmiş məqalələrini çap etdirmişdir. O, 1916-ci ilin "Açıq söz" qəzetiində Cəlil Məmmədquluzadənin "Ölüler" pyesiñə ilk rəyi dərc etmişdir. Şəfiqə xanım Əfənizadə 1922-cü ildə fealiyyət göstərməye başlayaraq "Şərq qadını" jurnalı ilə feal əməkdaşlığı etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdürü olmuşdur. Şəfiqə Əfəndizadə 1923 -cü ildə Azərbaycan Mərkəzi İcrayıyyə Komitəsinin üzvü seçilmişdir. Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 sayılı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.